



# Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdüdlərindən kənardə yaşayan 40 milyon azərbaycanlının əksəriyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənardə yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi adımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkəncə ayrılığa məhkum edilsə də, ulu xalqın mənənə bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sıradə yer alanlardan biri də güneyli qardaşlarımıza oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə ettilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obradını yaratmaq əzmi ilə qələmlərini sınamaqdə davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayış, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-ci ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yaziçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqsünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasetini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycanlıq prinsiplərinə sadıq olmaları və öz tarixi Vətəni ilə əlaqləri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımıza da tanıtılmışdır.

## SƏİD QARABULUD

1962-ci ildə Xoy şəhərində anadan olub. Doğma şəhərində orta təhsil alıqdan sonra, 1981-ci ildə Təbrizdəki Şəhid Rəcəai adına pedaqoji məktəbə daxil olub. 1990-ci ildə Tehran Universitetinin pedaqoji bölümünü bitirib. Ele həmin ildən də doktorluq dərəcəsi almaq üçün "Mücrəddin Beyləqanının divanı və Azərbaycan ədəbi-ictimai durumu" adlı mövzu üzərində işləməyə başlayıb və müvəffeqiyətlə başa çatdırıb.

S.Qarabulud universitetdə ali təhsilini fars dili və ədəbiyyatı üzrə alsa da, ədəbi yaradıcılığı başdan-başa türk ədəbiyyatı ilə bağlıdır. Elmi tədqiqatını turkdilli şairlərin yaradıcılığı üzərində aparın Səidin fars dilində araşdırımları da Azərbaycan ədəbi məktəblərinə və Azərbaycan şairlərinə həsr olunmuşdur. Onun kürd dilini dərinləndirməsi bu dildə yaranmış ədəbiyyatı elmi tədqiqatı cəlb etməsinə səbəb olmuş, kürd dilinin tanınmış şairlərindən Mamusta Heymən, Hənsar, Şirkə Bikə və başqalarının əsərlərini doğma türkçəyə çevirmiş, soydaşlarının bu ədəbiyyatı oxuyub bilmələri qayğısına qalmışdır. Səidin fars, kürd və türk dillərini gözləmə bilmesi və bu dillərdə yaranmış ədəbiyyati öyrənməsi onun dünyagörüşünü, ədəbi düşüncəsini daha da zənginləşdirmiştir.

## Haray

Bir harayam, susdurulmuş boğazlardan haraylanıram,  
Yağıyam, üşyanam, könlündən qalxıb yaylanıram.  
Dənizlərdə dalğayam, könüllərdə çalğıyam,  
Damcı qanam, danam, eldən doğulub, boylanıram.  
Dustaqlardaki zəncirə, boyunlardaki kəndirə,  
Kəskin biçağam, sönməz ocağam, hey oylanıram.

## Nigarançılıq

Arazın o tayından nigaran olmasaydım,  
Yanağımdan qanlı yaş daması yolmasaydım,  
Yaşam karvanı ilə bulud tək dolmasaydım,  
Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.


Dağında yağı olan Nəbilər olmasaydı,  
Ağmadan miməklərin bağında solmasaydı,  
Analar torpaq üstə saçını yolmasaydı,  
Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.

**RUQƏYYƏ KƏBİRİ**

1963-cü ildə Xoy şəhərində dünyaya gəlib. İbtidai və orta məktəbi doğuldugu şəhərdə bitirib. Təbriz Universitetinin tibb fakültəsində təhsil alıb. Ali təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirə bilməyib. Müəllifin bədii yazıları şeir, nəşr, ssenari və tərcümələrdən ibarətdir.

Ədəbiyyat sahəsində şair Kiyan Xiyavla birlikdə yazdığı "Bir ocaqda iki kül topası" adlı şeir toplusu, "Bu qapı heç döyülməyəcək" və "İçimdəki qız" hekayələr kitabları ilə tanınır.

Güneyin ən məhsuldar yazarlarındandır. Son illərdə "Quşlar daha qorxmurlar", "Evim" və "Yerdən uca torpaq" romanları və "Dünya qabar çalıb, yoldaş!" hekayə kitabları, eləcə də Çin səfərindən bəhs edən "Saçaqdan asılmış ejdaha" adlı səfərnəməsi işi üzü görüb. Rejissor Qadir



Fəriverin onun "Qar yağır" adlı hekayəsi əsasında "Qartal" adlı film çəkib. Bakıda 2012-ci ildə Azadlıq radiosu tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində "Mavayıl" adlı hekayəsi 180 əsərin içində seçilərək birinci yere layiq görüllüb.

2016-ci ildə isə "Varlıq" dərgisinin keçirdiyi hekayə müsabiqəsində "Məni Aqorada yandırın" hekayəsi üçüncü yere layiq görüllüb.

## Gözümün quraqlığı

Gözəlim Bakı!

Səndən aldığım ödülü deyil,  
kirpiklərimin arxasında  
gözlərimə toxunmadan  
bəbeklərimə baxdın deyə,  
duyğulanıram.

Dənizə bağışlılığı nəfəsin  
Toxunsayıdı nəfəsimə,

Xəzər dalğalanardı tənimdə...

Gözəlim Bakı!


Əllərimdən tutmasan belə, utancaq gözlərim  
sığındı sənin baxışlarınızın kölgəsinə.

Səssiz-səmirsiz sənə tutunan duyğularımı  
ovcumda tuturam yaralanmış incəcik ruhumu.

Göyərçinlər qanadlanır

Təbrizin havasında, gözəlim Bakı...

## BEHBUD MURADI



1964-cü ildə Xalxal şəhərində anadan olub. 1978-ci ildə ailəsile Ənzəli şəhərinə köçüb və indiyədək də bu şəhərdə yaşayır. Gənclik çağından oxuyub, yazüb, çalışıb, döyüşüb. Amma yenilməyib, özünün və xalqının haqqı üstə dayanıb. Ənzəlide, Xalxalda, Ərdəbilde, Təbrizdə və Güneyin hər bir yerində şeir, sənət, musiqi dərnəklərində və dərgilərdə çalışıb. 15 musiqi dərnəyi qurub və 5 cild kitab müəllifidir. Türkçə-farsca ikidilli dərgilərin redaktoru olub. Bu ürəkli və dərindüşüncəli şair özünün və ailəsinin çörəyini qazanır. Öz qollarının və alın tərinin çörəyini yeyir və kimsəyə el aqmır.

## İçərişəhər

Canımda ağrı var hicran qəmindən,  
Zamanın xalqına acı sərindən,

Neçə kəlmə deyim söz aləmindən,

Bəlkə də səsimi eşitsin Xəzər,

Səni deyib geldim, İçərişəhər.

Sevgi, məhəbbətim uzaq qaçmasın,

Ah nədir, qəminə şöle saçmasın,

Qardaş qardaşına qapı açmasın,

Ortada məhəbbət itər, incələr,

Səni deyib geldim, İçərişəhər.

Dilimdə oğuzum, ciğitayım var,

Yürüşdə harayım, dolu hayatım var,

Saram var, selim var, axar çayım var,

Xan Çoban çağırır, sevgisi gələr,

Səni deyib geldim, İçərişəhər.

Güneşlə doğulub, Güneşlə batdım,

Uğurla yaşayıb, uğurla yatdım,

Şərəf meydənında başın ucaltdım,

Məger bundan artıq nə istər bəşər,

Səni deyib geldim, İçərişəhər.

(davamı növbəti saylарımızda)

Təqdim etdi:  
Esmira FUAD,  
filologiya elmləri doktoru.

